

Dünya hərb tarixinə ən böyük döyüslərdən biri kimi daxil olan Çanaqqala savaşının 107 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, hemçinin 25 aprel 1915-ci ildən 1916-ci ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüslər, türk hərb tarixinin ən şərəflə səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır.

Çanaqqala savaşının əsası 1914-cü ilin yayında baş verən Birinci Dünya müharibəsində qoyuldu. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədile boğazlara nəzarəti əle keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almanyanın müttəfiqlərindən birini zəiflətmək məqsədlə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkiler vermişdir.

Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəflə başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaq, türk hərb tarixinin şərəflə səhifələrində birinə çevrilən Çanaqqala döyüşü, Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqla qəhrəmanlıq nümunəsi sayılan döyüslərdə itirilen insanların sayına və sosial mənşeyinə nəzər salanda, mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak edirdilər. Coxlu sayıda ziyalı həm vuruşur, həm də əsl vətənpərvərlik təbliğatını aparırı. Bu da təbii ki, texniki imkanlar baxımından avro-paliardan xeyli dərəcədə geridə olan

türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı.

Bundan əlavə, illər ötəndən sonra Çanaqqala döyüşü bir dastana çevrilmişdir. Bu dastandakı qəhrəmanlardan biri də yanındakı topçuların hamısı şəhid olaraq tek qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırı. Gəmi boğaza gırsa, Anadolunun taleyi həll olunacaq və düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş (qoca seyid) isə tek idi. Atmağa 276 kiloqramlıq

də əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar isə 47 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 mine yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayıda hərbi-texniki qüvvələri məhv edildi.

Bir millətin gücünü ortaya çıxarıraq nələr edə bilecəyini göstərən bu şərəfli döyüş, yəni, Türkiyə Cumhuriyyəti qurulduğdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, yəni, 18 Mart - Ç



bir top mərmisi qalmışdı. Adı vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünümündü. Amma Seyid çavuş özü də inanmadığı halda, ona güc gəlir o, 276 kiloqramlıq mərmini bir anda götürürək topa qoyur və atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağdırır və onu batırır. Bələliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyində çox mühüm və əhəmiyyətli rol oynayır. Bu döyüşdə Osmanlı Türkisi 253 min şəhid verdi. Döyüş-

naqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Bununla yanaşı, Çanaqqala döyüşü məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi ebdiləşmişdir.

Çanaqqala Zəfərindən artıq 107 il kecir. Zəfərin ildönümü münasibətilə Türkiyədə keçirilən tədbirlər çərçivəsində "1915 Çanakkala" köprüsünün açılışı olub. Xüsusiyyətlərinə görə "simvolların köprüsi" olaraq tanınan

və mühəndislik detalları ilə diqqətçəkən "dünyanın ən uzun orta məsafəli köprüsi" kimi tanınan 4608 metr uzunluğundakı "1915 Çanakkala" köprüsi ilə iki qite arasındaki səyahət müddəti 6 dəqiqəyə qədər azaldılıb. Köprüdən keçid haqqı 200 türk lirası olaraq müyyənlenmişdir.

"1915 Çanakkala" köprüsi Çanaqqala boğazının ilk, Mərmərə bögəsinin isə beşinci asma köprüsüdür. Köprüün açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib. Mərasimdə Azərbaycanı Türkiyədəki səfiri Rəşad Məmmədov təmsil edib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli qoyulan və inşası nəzerdə tutulduğu tərixdən bir il əvvəl başa çatan köprüün tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan həkimiyəti dövründə həyata keçirilən irimiqyaslı layihələr və onların Türkiye üçün əhəmiyyətindən danışır.

Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı köprüsi olan "1915 Çanakkala" 1052 sensorla izlənəcək ki, bu da dünyadaki köprülər arasında bir ilkdir. "1915 Çanakkala" köprüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməsi ilə yanaşı, bölgə iqtisadiyyatına töhfə verəcəyi gözlənilir. Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə integrasiya edən köprü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.

Esmira Yazkan ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə üzrə müxbiri.